

"Təsdiq edirəm"
Tədrisin təşkilü və təlim
texnologiyaları üzrə prorektor
vəzifəsini icra edən: 
dos: Z. Məmmədov
"07" fevral 2025 cü il

Fənn sillabusu

Ixtisas: Informasiya texnologiyalar-050616

Fakultə: "Aqrar və mühəndislik"

Kafedra: Texnologiya və texniki elmlər

I.Fənn haqqında məlumat

Fənnin adı: "Kompüter qrafikası"

Kodu: İPF-B05

Tədris ili: II (2024-2025) Semestr: III

Tədris yükü Cəmi: 45 saat (30 saat mühazirə, 15 saat laboratoriya)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 5 kredit

Auditoriya N:

Saat:

II. Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi: Ələsgərov Nadir Hüseyn oğlu b/m

Məsləhət saatı: V – gün saat 13⁰⁰ -16⁰⁰- da.

Kafedranın ünvanı: Lənkəran ş. Füzuli 170 a

E-mail ünvanı: Nadir.alaskarov@gmail.com

III. Təsviyyə olunan dərsliklər və dərs vəsaitləri:

1. Ə.Abbasov, M.Əlizadə, E.Seyidzadə, M.Salmanova, "Informatika və kompyuterləşmənin əsasları", dərslik, Bakı, 2006, 880 s.
2. I.Ə.Həbibov,O.H.,Mirzəyev,T.Y.Sadıqova, "Kompüter qrafikası" Dərs vəsaiti Bakı-2019
3. S.B.Mazanova "Informatika", metodik vəsait, Bakı, 2008.
4. S.B.Mazanova, Z.Ə.Tağıyeva "Kompyuter sisteminin quruluşu və əməliyyat sistemləri", dərs vəsaiti, Bakı, 2012.

Əlavə

1."Informatika" Dərslik.S.Q.Kərimov,S.B.Həbibullayev,T.İ.Ibrahimzadə.

Bakı 2002

2.N.Allahverdiyeva,M.Namazov."Kompueter informasiya kommunikasiya

texnologiyaları" Bakı-2012

IV. Prekvizitlər: Fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunması, zərurət yoxdur.

V. Korekvizitlər: Fənnin tədrisində əldə edilən bilik və bacarıqlar kompüter qrafikasının qurulması və idarəedilməsi üçün əhəmiyyətlidir.

VI. Fənnin təsviri və məqsədi: Bu gün informasiya cəmiyyətinə kecid şəraitində Azərbaycan təhsil sisteminin qarşısında duran ən əsas vəzifələrdən biri kimi innovasiya texnologiyalarını dərindən bilən, onları öz işinə tətbiq etməyi bacaran və yeni iqtisadi münasibətlər şəraitində əmək bazarının tələblərini ödəyə biləcək mürəkkəb iqtisadi münasibətlər şəraitində rəqabətə davamlı kadrların – şəxsiyyətlərin yetişdirilməsidir. Bu vəzifələr “yeni insan”ın aşağıda göstərilən keyfiyyətlərə yiyələnməsini zəruri edir:

- Müstəqil və qrup şəklində fəaliyyət göstərmək bacarıqlarına yiyələnmək;
- Zəruri informasiyanı axtarış tapmaq və ondan sistemləşdirilmiş formada istifadə etmək;
- İformasiyanı sürətlə və keyfiyyətlə emal etmək və nəticələrin nümayiş olunmasını təmin etmək;
- Mürəkkəb məsələlərin, xüsusilə də qeyri-standart məsələlərin həllində dəqiq və məsuliyyətli qərarlar vermek;

Bu və ya digər məqsədlərə çatmaq üçün informasiya və informasiya texnologiyalarının fundamental anlayışlarını mənimsemək vacibdir. Kompüter qrafikası kursunun tədrisində ən əsas məqsəd də məhz öyrənənləri kompüter qrafikasının nəzəri əsasları, struktur quruluşu, tətbiq sahələri və ən əsası yaradılması prinsipləri ilə tanış etmək, onlara avtomatlaşdırılmış informasiya sistemlərində istifadə vər dişlərini aşılamaqdır.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cu il tarixi qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır və onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballıq sistəmdə qiymətləndirilir. Bundan 50 balı tələbə smestr ərzində, 50 balı isə imtahanda toplayır. Smestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə, 30 bal kollekvuma görə. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cu il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarı nəzərə alınır.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir,
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir,
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir,
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var,
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

- 91-100 bal- əla (A)
- 81-90 bal-çox yaxşı (B)
- 71-80 bal- yaxşı (C)
- 61-70 bal- kafi (D)
- 51-60 bal –qənəətbəxş (E)
- 51-baldan aşağı- qeyri-kafi (F)

IX. Davranış qaydalarının pozulması: Davranış qaydalarının pozulması: Tələbə univeristetin daxili nizam-intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X. Təqvim mövzu planı:

Mühazirə 30 saat,Laboratoriya 30 saat

	Kecirilən mühazirə,seminar, ,laboratoriya və sərbəst mövzuların məzmunu.	Mühazirə	Tarix	Semin ar Lab	Tari x
1.	<p>Kompüter qrafikası fənninin predmeti.</p> <p>Plan:</p> <ul style="list-style-type: none">1.Kompüter qrafikası fənninin inkişaf tarixi2.Kompüter qrafikasının tətbiq sahələri.3.Kompüter qrafikasının tətbiqinin formal olaraq əsas dörd sahəyə ayrılması. <p>Mənbə:1,2,3</p>	2		2	
2.	<p>Kompüter qrafikasının əsas anlayışları və növləri.</p> <p>Plan:</p> <ul style="list-style-type: none">1.Rastr qrafikası.2.Rastr qrafikasında kadr buferinin dərinliyi.3.Rastr qrafikasında kadr buferinin ölçüsü.4.Vektor qrafika.5.Fraktal qrafika.6.Üçölçülü qrafika. <p>Mənbə:1,2,3</p>	2		2	
3.	<p>Autocad qrafiki paketi.Autocad-ın interfeysi.</p> <p>Plan:</p> <ul style="list-style-type: none">1.Başlıq sətri,menu sətri.2.Standart panel,qrafiki zona.3.Koordinat sistemi,Əmrlər sətri,hall sətri.	2		2	
4.	<p>Autocadda çertyojaların yadda saxlanması.</p> <p>Plan:</p> <ul style="list-style-type: none">1.Çertyojda parametrlərin el ilə sazlanması.2.Çertyojun formatının sazlanması.	2		2	

	Mənbə:1,2,3			
5.	Əsas anlayışlar və ilkin tənzimləyici komandalar. Plan: 1.Obyektlərin pozulması. 2.Obyektlərin qeyd olunması. 3.Obyektlərin çəkilişində işaretlərin təsviri. Mənbə:1,2,3	2		2
6.	Koodinatların daxil edilməsi. Plan: 1.Interaktiv koordinat üsulu. 2.Mütlaq koodinatlar üsulu. 3.Nisbi düzbucaqlı koordinatlar üsulu. 4.Mütlaq və nisbi polyar koordinatlar üsulu. 5.Istiqamət-məsafə üsulu. Mənbə:1,2,3			2
7.	Həndəsi obyektlərin qurulması. Plan: 1.Draw paneli. 2.Line və cobstruction line əmrləri. 3.Polyline və polygon əmrləri. Mənbə:1,2,3	2		2
8.	Həndəsi obyektlərin qurulması. Plan: 1. Çoxbucaqlının çevrənin daxilinə çəkilməsi. 2. Çoxbucaqlının çevrənin xariciinə çəkilməsi. 3.Düzbucagının çəkilməsi. Mənbə:1,2,3	2		
9.	Qövslərin çəkilməsi üsulları. Plan: 1.Arc-əmrindən istifadə etməklə qövsün çəkilməsi. qövslərin çəkilməsi. 2.Points əmrindən istifadə etməklə qövsün çəkil- məsi. 3.Start,end,end- əmrlərindən istifadə etməklə qövsün çəkilməsi. Mənbə:1,2,3	2		2
10.	Çevrələrin çəkilməsi üsulları. Plan: 1.Çevrənin çəkilməsi üçün əmrlər.Center-radius əmri. 2.Tan,Tan, radius emri. 3.Revision Cloud əmri. 4.Ellips qövsünün çəkilməsi. Mənbə:1,2,3	2		2
11.	Bloka alma əmri. Plan:	2		

	1.Make blok əmri. 2.Insert- blok. 3.Point-əmri. 4.Hatch-ştrixlənmə əməliyyatının aparılması. Mənbə:1,2,3			
12	Mətnlərin daxil olunması. Plan: 1.Multiline Text əmri. 2.Single Text əmri. Mənbə:1,2,3	2	2	
13.	Cədvəllərin yaradılması. Plan: 1.Çertyojaların redakte edilməsi. 2.Erase,Copy,Mirror,Offset əmrləri. 3.Obyektlərin setr vəsütün üzrə çoxaldılması. 4.Obyektlərin çevre boyunca çoxaldılması. Mənbə:1,2,3	2	2	
14.	İki düz xəttin qovuşdurulması. Plan: 1.Qovuşmalarda Trim əmrinin tətbiqi. 2.Düz xətla çevrənin qovuşması. 3.İki çevrənin qovuşması. Mənbə:1,2,3	2	2	
15	Obyektin xususiyətlərini seçmək Plan: 1.Obyektlərin rənglerinin seçilməsi. 2.Xəttin növünün seçilməsi. 3.Cevrənin mərkəzinin göstərilməsi. 4.Çertyojaların çap edilməsi. Mənbə:1,2,3	2	2	

XI.Fənnin imtahan sualları.

I-blok

- Kompüter qrafikası fənninin predmeti.
- Kompüter qrafikası fənninin inkişaf tarixi.
- Kompüter qrafikasının tətbiq sahələri.
- Kompüter qrafikasının tətbiqinin formal olaraq əsas dörd sahəyə ayrılması.
- Kompüter qrafikasının əsas anlayışları və növləri.
- Rastr qrafikası.
- Rastr qrafikasında kadr buferinin dərinliyi.
- Rastr qrafikasında kadr buferinin ölçüsü.
- Vektor qrafika.Fraktal qrafika.Üçölçülü qrafika.

II-blok

- Autocad qrafiki paketi.Autocad-in interfeysi.
- Başlıq setri,menu setri.
- Standart panel,qrafiki zona.
- Koordinat sistemi,Əmrlər setri,hall setri.
- Autocadda çertyojaların yadda saxlanması.
- Çertyoja parametrlərin əl ilə sazlanması.

16. Çertyojun formatının sazlanması.
17. Əsas anlayışlar və ilkin tənzimləyici komandalar.
18. Obyektlərin pozulması. Obyektlərin qeyd olunması.
19. Obyektlərin çəkilişində işaretlərin təsviri.

III-blok

20. Koodinatların daxil edilməsi. İnteraktiv koordinat üsulu.
21. Mütəqə koodinatlar üsulu. Nisbi düzbucaqlı koordinatlar üsulu.
22. Mütəqə və nisbi polyar koordinatlar üsulu, İstiqamət-məsafə üsulu.
23. Həndəsi obyektlərin qurulması.
24. Draw paneli.. Line və cobruction line əmrləri.
25. Həndəsi obyektlərin qurulması.
26. Çoxbucaqlının çevrənin daxilinə çəkilməsi.
27. Çoxbucaqlının çevrənin xariciinə çəkilməsi, Düzbucaqlının çəkilməsi.
28. Qövslərin çəkilməsi üsulları.
29. Arc-əmrindən istifadə etməklə qövsün çəkilməsi, Qövslərin çəkilməsi.

IV-blok

30. Points əminindən istifadə etməklə qövsün çəkilməsi.
31. Start,end,end əmrlərindən istifadə etməklə qövsün çəkilməsi.
32. Çevrələrin çəkilməsi üsulları.
33. Çevrənin çəkilməsi üçün əmrlər, Center-radius əmri.
34. Tan,Tan, radius əmri.. Revision Cloud əmri.
35. Ellips qövsünün çəkilməsi.
36. Bloka alma əmri. Make blok əmri.
37. Insert- blok.. Point-əmri.
38. Mətnlərin daxil olunması.
39. Multiline Text əmri, Single Text əmri.
40. Cədvəllərin yaradılması.

V-blok

41. Çertyojların redaktə edilməsi.
42. Erase,Copy,Mirror,Offest əmrləri.
43. Obyektlərin sətr və sütün üzrə çoxaldılması.
44. Obyektlərin çevre boyunca çoxaldılması.
45. İki düz xəttin qovuşdurulması.
46. Qovuşmalarda Trim əminin tətbiqi.
47. Düz xətlə çevrənin qovuşması, İki çevrenin qovuşması.
48. Obyektin xüsusiyyətlərini seçmək, Obyektlərin rənglərinin seçilməsi.
49. Xəttin növünün seçilməsi, Çevrənin mərkəzinin göstərilməsi.
50. Çertyojların çap edilməsi.

XII. Birinci kollekviuum sualları-I

1. Komputer qrafikasi fənninin predmeti.
2. Komputer qrafikasi fənninin inkişaf tarixi.
3. Komputer qrafikasının tətbiq sahələri.
4. Komputer qrafikasının tətbiqinin formal olaraq əsas dörd sahəyə ayrılması.
5. Komputer qrafikasının əsas anlayışları və növləri.
6. Rastr qrafikası.
7. Rastr qrafikasında kadr buferinin dərinliyi.

- 8.Rastr qrafikasında kadr buferinin ölçüsü.
- 9.Vektor qrafika.Fraktal qrafika.Üçölçülü qrafika.
- 10.Autocad qrafiki paketi.Autocad-in interfeysi.

Kollekvium sualları-II

I-blok

- 1.Çertyojun formatının sazlanması.
- 2.Əsas anlayışlar və ilkin tənzimləyici komandalar.
- 3.Obyektlərin pozulması,Obyektlərin qeyd olunması.
- 4.Obyektlərin çəkilişində işarələrin təsviri.
- 5.Koodinatların daxil edilməsi,İnteraktiv koordinat üsulu.
- 6.Mütləq koodinatlar üsulu,Nisbi düzbucaqlı koordinatlar üsulu.
- 7.Mütləq və nisbi polyar koordinatlar üsulu..İstiqamət-məsafə üsulu.
- 8.Həndəsi obyektlərin qurulması.
- 9.Draw paneli,Line və cobtraction line əmrləri.
- 10.Həndəsi obyektlərin qurulması.

XIII. Fənn üzrə tələblər, tapşırıqlar:Kursu tədris etdikdən sonra tələbələr İnformasiya kommunikasiya texnologiyalar haqqında bilikləri mənimsəyir və kompüter texnologiyasından istifadə edərək Biliklər bazasına daxil olur və sünی intelekt sistemlərindən istifadəni bacarırlar.

XIV. Fənn üzrə təlimin nəticələri:

- Kompüter qrafikasının tətbiq sahələri.
- Əsas anlayışlar və ilkin tənzimləyici komandalar
- Koodinatların daxil edilməsi,İnteraktiv koordinat üsulunun öyrənilməsi
- Xəttin növünün seçilməsi.Cevrənin mərkəzinin göstərilməsi.

XV. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

"Kompüter qrafikası" fənninin sillabusu 050631- "Kompüter mühəndisliyi" ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir.Sillabus "Texnologiya və texniki elmlər" kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir ("07" fevral 2025-ci il, protokol № 06).

Müəllim:  b/m. N.H.Ələskarov
Kafedra müdürü: dos.R. F.Əliyev